



**Azərbaycan İqtisadçılar
İttifaqı**



**Azərbaycan Respublikasının
Auditorlar Palatası**

**AZƏRBAYCAN İQTİSADİYYATININ STRATEJİ YOL XƏRİTƏSİ:
HESABATLIQ VƏ ŞƏFFAFLIQ PROBLEMLƏRİ
(BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS)
Bakı, 21-23 sentyabr 2017-ci il
P R O G R A M**

**STRATEGIC ROADMAP OF THE AZERBAIJAN'S ECONOMY:
PROBLEMS OF REPORTING AND TRANSPARENCY
(INTERNATIONAL SCIENTIFIC-PRACTICAL
CONFERENCE)
Baku, September 21-23, 2017
P R O G R A M**

«...Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud global iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir»

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

KONFRANSIN GÜNDƏLİYİ PLENAR İCLAS

22 sentyabr

Ünvan: «JW Marriott Absheron» Otel Bakı

- 09.00 – 09.30 Ümummilli lider Heydər Əliyevin “Fəxri Xiyaban”da məzarının ziyarət edilməsi
- 09.30 – 10.30 **Qeydiyyat və Kofe**
- 10.30 – 10.50 **Açılış və Salamlama**
- 10.30 – 10.40 **Natiq ƏMİROV** – Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri
- 10.40 – 10.45 **Ziyad SƏMƏDZADƏ** – Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik
- 10.45 – 10.50 **Vahid NOVRUZOV** – Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor
- 10.50 – 18.05 **Məruzələr**
- 10.50 – 11.00 **«Qloballaşma şəraitində milli inkişaf strategiyası barədə»**
Ziyad SƏMƏDZADƏ – Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik
- 11.00 – 11.10 **«Şəffaflığın və hesabatlığın investisiyaların cəlb edilməsində əhəmiyyəti»**
Şahmar MÖVSÜMOV – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
- 11.10 – 11.20 **«Maliyyə məlumatlarında şəffaflıq: sifarişçilərin maliyyə auditinə etimadının yüksəldilməsi»**
Horia NEAMTU – Rumıniya Maliyyə Auditorlar Palatasının fəxri prezidenti
- 11.20 – 11.30 **«Azərbaycan Respublikasında antikorrupsiya siyasəti»**
Kamran ƏLİYEV - Azərbaycan Respublikasının Baş Prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli ədliyyə müşaviri
- 11.30 – 11.40 **«Korporativ idarəetmədə hesabatlıq və şəffaflıq»**
Cemal YÜKSELEN – Türkiyə Sərbəst Mühasibəçi Mali Müsavirlər və Yeminli Mali Müsavirlər Odaları Birliyinin vitse-prezidenti
- 11.40 – 11.50 **«Şəffaflığın təmin edilməsində insan kapitalı amili»**
Ədalət MURADOV – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru

- 11.50 – 12.00 «Korporativ idarəetmə sistemi şəraitində hesabatlıq və şəffafıq»**
Süleyman QASIMOV - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
- 12.00 – 12.10 «Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin rolu»**
Sandra VİLCANE – Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının sədri
- 12.10 – 12.20 «Hesabatlıq və yeni dövrün çağırışları»**
Vahid NOVRUZOV – Azərbaycan Respublikası Auditorlar Palatasının sədri
- 12.20 – 12.30 «Sahibkarlığın inkişafının təmin olunmasında şəffafıqın rolu»**
Məmməd MUSAYEV – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
- 12.30 – 12.40 «Vergi hesabatlılığı şəffafıqın zəruri şərtidir»**
Akif MUSAYEV – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
- 12.40 – 12.50 «Yeni iqtisadi şəraitdə audit və onun tətbiqi sahələrində ictimai etimadın təkmilləşdirilməsi»**
Saulius LAPSİNKAS – Litva Auditorlar Palatasının prezidenti
- 12.50 – 13.00 «Dövlət auditinin maliyyə nəzarəti sistemində rolu»**
Vüqar GÜLMƏMMƏDOV – Azərbaycan Respublikası Hesablama Palatasının sədri
- 13.00 – 14.00 Nahar**
- 14.00 – 14.10 «Belarus Respublikasında auditor xidmətləri bazarında mütəxəssislərin hazırlanması və ixtisasartırma sistemi»**
Konstantin VELİÇKOVİÇ – Belarusiya Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasartırma Mərkəzinin direktoru
- 14.10 – 14.20 «Nəqliyyat auditı»**
Elşən HACIZADƏ – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru
- 14.20 – 14.30 «Moldova Respublikasında auditor peşəsinin Avropa İttifaqı Direktivlərinə uyğunlaşdırılması və daxil edilməsi mərhələsində: vəziyyət və problemlər»**
Viorel DANDARA – Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının prezidenti
- 14.30 – 14.40 «Korporativ idarəetmənin şəffafıqın və hesabatlılığın təmin olunmasında oynadığı vacib rol»**
Nuran KƏRİMOV – Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti
- 14.40 – 14.50 «Audit standartlarının tətbiqi təcrübəsi»**
Barbara MİSTERSKA-DRAQAN – Polşa Milli Auditorlar Palatasının vitse-prezidenti

- 14.50 – 15.00 «Bələdiyyələrdə şəffaflığın artırılmasında auditin rolu və əhəmiyyəti»**
Lyudmila KOZLOVA – Rusiya Auditorlar İttifaqının İdarə Heyətinin sədri
- 15.00 – 15.10 «Mühasibat uçotunun və müstəqil maliyyə auditinin mütərəqqi inkişafını şərtləndirən amillər»**
Dimitar JELIAZKOV – Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun İdarə Heyətinin üzvü, “Jelyazkov Audit 2004” MMC-nin Diplomlu ekspert-mühasib və icazəli auditoru
- 15.10 – 15.20 «Strateji Yol Xəritələrinin icrası prosesi: Mərkəzi Bankın fəaliyyətində hesabatlıq və şəffaflıq məsələləri»**
Alim QULİYEV – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin I müavini
- 15.20 – 15.30 «Audit işinin planlaşdırılmasında risk əsaslı nəzarət modelinin prinsiplərinin tətbiqi – innovativ yanaşma»**
Nodari EBANOİDZE – Gürcüstan Peşəkar Auditorlar və Mühasiblər Federasiyasının Şura üzvü
- 15.30 – 15.40 «SMP-lərə risk əsaslı yanaşma üzrə auditin tətbiqi»**
Giorgi RUSIASHVİLİ – Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Birliyinin icraçı direktoru
- 15.40 – 15.50 «Hesabatlılıqda şəffaflıq və mühasiblərin bilik səviyyəsinin inkişaf etdirilməsində sertifikatlaşdırmanın rolu»**
Rüfət MAHMUD – Azərbaycan Mühasibat və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri
- 15.50 – 16.00 «Mühasiblər və Auditorların peşəkar hazırlığında müasir problemlər: Rusiya təcrübəsi»**
Lyudmila XORUJİY – Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun prezidenti
- 16.00 – 16.10 «Audit peşəsinin müasir problemləri, həlli yolları və inkişafı»**
İlqar VƏLİYEV – «Ernst & Yanq Holdings (SiAyEs) Bi. Vi.» şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru
- 16.10 – 16.20 «Regional qrupların inkişafı üzrə dövlət-xüsusi partnyorluğun reallaşması çərçivəsində dövlət investisiyalarının istifadəsinə nəzarət»**
Dmitriy YAKOVENKO – Rusiya Federasiyası Uzaq Şərqi İnkişafı Nazirliyinin Hüquqi təminat və nəzarət departamentinin direktor müavini, Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların milli institutunun fəxri prezidenti
- 16.20 – 16.35 Çay və Kofe**
- 16.35 – 16.45 «Strateji yol xəritələri: qarşıya qoyulmuş hədəflərlə bağlı statistik hesabatlılıq»**
Yusif YUSİFOV – Azərbaycan Dövlət Statistika Komitəsinin sədr müavini

- 16.45 – 16.55 «Vergi uçotunun və hesabatlılığın xüsusiyyətləri: vəziyyət, problemlər və perspektivlər»**
Nikolay KUÇERYAVENKO – Ukrayna Milli Hüquq Universitetinin “Maliyyə hüququ” kafedrasının müdiri, Ukrayna Milli Hüquq Elmləri Akademiyasının akademiki, hüquq elmləri doktoru
- 16.55 – 17.05 «Risk əsaslı nəzarət»**
Asim ZÜLFÜQAROV – Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru
- 17.05 – 17.15 «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı Vergilər Nazirliyi tərəfindən görülmə işlər barədə»**
Samirə MUSAYEVA – Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
- 17.15 – 17.25 «7 illik məcburi BAS tətbiqi: Estoniya təcrübəsi»**
Sergey TSİSTYAKOV – Estoniya Auditorlar Assosiasiyasının Direktorlar Şurasının üzvü
- 17.25 – 17.35 «Strateji yol xəritəsi – dövlətin global çağırışlara cavabı kimi»**
Elşad SƏMƏDZADƏ – Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü
- 17.35 – 17.45 «Monteneqronun hesabatlıq və şəffaflyq sahəsindəki təcrübələri»**
Rade SCEKIC – Monteneqro Mühəsiblər və Auditorlar İnstitutunun icraedici direktoru
- 17.45 – 17.55 «Korporativ idarəetmə sistemində hesabatlıq və şəffaflyq»**
Anar HACIZADƏ – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri
- 17.55 – 18.05 «Rəqəmlərin əhəmiyyəti, mühasibat uçotunun Azərbaycanın iş dünyasında təzahürü, habelə mühasibat uçotu biznes üçün nə deməkdir»**
Kelly ALLİN – «Deloitte & Touche» MMC-nin Audit üzrə baş partnyoru
- 18.05 – 18.30 Müzakirələr**
- 18.30 – 18.45 Yekun qeydlər**

BÖLMƏ İCLASLARI

I BÖLMƏ. Milli İqtisadiyyatın Yol Xəritəsi: iqtisadi perspektivlər, maliyyə mexanizmləri

21 sentyabr, saat 10:00

Ünvan: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı şəhəri, İstiqlaliyyət küç., 6 (Əsas bina)

Həmsədrilər: i.e.d., prof. Əvəz Ələkbərov
i.e.d., prof. Nizami Xudiyev
Qəşəm Bayramov
Katib: Nərmin Əhmədli

1. **Aytac Hacıyeva** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorantı
«Kommersiya banklarının vitallıq potensialı və onun tərkib hissələri»
2. **Alıcan Abbasov** – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), iqtisad elmləri doktoru, professor
«Kiçik biznesə maliyyə-kredit dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi»
3. **Aygün Abdulova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznesin idarə edilməsi” kafedrasının müəllimi
«İnsan resursları kateqoriyasının meydana gəlməsinin və inkişafının nəzəri metodoloji əsasları»
4. **Aygün Əliyeva** – Sumqayıt Dövlət Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının dosenti, i.ü.f.d.
Fərrux Əlizadə – Azərbaycan Kooperasiya Universitetinin məzunu
«Ərzaq bazarında daxili nəzarətin və yoxlama ekspertizasının həyata keçirilməsinin zəruriliyi»
5. **Ayibə Təhməzova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznesin idarə edilməsi” kafedrasının baş müəllimi, i.ü.f.d.
«İnnovativ davranış və aktivliyin formalaşmasının nəzəri-metodoloji əsasları»
6. **Айтан Гусейнли** – Азербайджанского Государственного Экономического Университета (UNEC), доктор философии по экономике, доцент кафедры “Управление бизнесом”
Самира Шамхалова – Азербайджанского Государственного Экономического Университета (UNEC), доктор философии по экономике, преподаватель кафедры “Управление бизнесом”
«Основные проблемы государственного регулирования инновационной деятельности в Азербайджане»
7. **Azər Pənahov** - Bakı Biznes Universitetinin dekan müavini
«Maliyyə xidməti bazarında sağlam rəqabət mühitinin formalaşması»

8. **Arif Hüseynov** – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının professoru, iqtisad elmləri doktoru
«Ekoloji ziyana görə ödəmələr»
9. **Boris Bəhməlov** – Odlar Yurdu Universitetinin doktorantı
«2010-2016-cı illər ərzində dünya maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının dayanaqlı inkişafının təmin olunmasında şəffaflığın rolu»
10. **Cəmalə Xankişiyyəva** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, i.e.f.d.
«Azərbaycanda biznesin inkişafının yol xəritəsi»
11. **Çingiz Həsənov** – Azərbaycan Kooperasiya Universitetinin doktorantı
«Regionlarda emal sənaye sahələrinin müasir inkişaf səviyyəsi və perspektivləri»
12. **Dilərə Əmiraslanova** - Sumqayıt Dövlət Universitetinin doktorantı
«Müəssisənin idarə edilməsinə məqsədli və funksional yanaşma»
13. **Elmira Behbudova** - Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin Kadr hazırlığı şöbəsinin müdiri
«Çirkli pulların yuyulmasına qarşı təlim strategiyası və tədris proqramı»
14. **Elnarə Səmədova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznesin idarə edilməsi” kafedrasının dosenti, i.e.n.
«Biznesdə maliyyə təhlükəsizliyinin təmin edilməsi məsələləri»
15. **Elsevər Kərimov** – Azərbaycan Kooperasiya Universitetinin dosenti, i.f.d.
«Müasir şəraitdə qeyri-neft sənayesinin rəqabətqabiliyyəti və inkişafı»
16. **Əfqan Musayev** – AMEA Şərqsünaslıq İnstitutunun Şərqi-Qərb şöbəsinin dissertantı
«Azərbaycan iqtisadiyyatında ixracda rəqabətliliyin və birbaşa xarici investisiyaların artırılmasında Bakı Beynəlxalq Maliyyə Mərkəzinin rolu»
17. **Əli Əlirzayev** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor
Emin Əlirzayev – İqtisad üzrə fəlsəfə doktoru
«İqtisadi və sosial inkişafın davamlılığının və tarazlığının təmin edilməsində qütbləşmə problemləri»
18. **Ənvər Salahov** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının dosenti, iqtisad elmləri namizədi
«Kommersiya müəssisələrində əmək ödənişi əməliyyatlarının uçotunun təkmilləşdirilməsinin bəzi məsələləri»

19. **Əvəz Ələkbərov** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, i.e.d., professor
Nizami Xudiyev – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və maliyyə institutları” kafedrasının professoru, i.e.d.
«Sığorta xidmətləri bazarında prudensial nəzarət və şəffaflığın təmin edilməsi problemləri»
20. **Fisunkar Seyidzadə** – Azərbaycan Kooperasiya Universitetinin dissertantı
«Müəssisələrlə sığorta şirkətləri qarşılıqlı əlaqələrinin iqtisadi əsasları»
21. **Fuad Bədirov** – Azərbaycan Kooperasiya Universitetinin dissertantı
«İnnovasiya fəaliyyətinin statistik qiymətləndirilməsinin bəzi məsələləri»
22. **Фидан Новрузова** – Кандидат экономических наук
«Вопросы развития финансово-промышленных групп в аграрно-промышленном комплексе Азербайджана»
23. **Gülnarə Tağıyeva** – Azərbaycan Dövlət Aqrar Universitetinin assistenti
«İqtisadi inkişafın yüksəldilməsində innovasiyaların stimullaşdırılması»
24. **Gülnarə Turabova** – Gəncə Dövlət Universitetinin baş müəllimi
Şəlalə Qurbanova – Gəncə Dövlət Universitetinin müəllimi
«İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsində valyuta nəzarətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi»
25. **Günay Musayeva** – Azərbaycan Kooperasiya Universitetinin “İqtisadi nəzəriyyə və iqtisadiyyat” kafedrasının müəllimi
«Maliyyə sahəsində istehlakçı hüquqlarının pozulması məsələləri»
26. **Həmid Həmidov** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti
«Müəssisənin fəaliyyətinin idarə edilməsi konsepsiyalarının müasir vəziyyəti və inkişaf meylləri»
27. **Hənifə Cəfərli** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının dosenti, iqtisad elmləri namizədi
«Milli iqtisadiyyatın davamlı inkişafı üzrə dünya təcrübəsinin öyrənilməsinin mühüm aspektləri»
28. **Hikmət Babayev** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorantı
«Biznes proseslərinin strateji idarəetmə modeli əsasında strateji inkişaf səviyyəsinin qiymətləndirilməsinə sistemli yanaşma»
29. **Xankişi Xankişiyeu** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, i.e.n.
«Böyük ipək yolunun inkişafında Azərbaycanın rolu»

30. **İlahiyə Səlimova** – Sumqayıt Texniki Kolleci, müəllim
«Aqrar sahənin inkişafını sürətləndirən tədbirlər şəffaflığın təmin edilməsi vasitələrindən biri kimi»
31. **İlkin Dövlətov** – “Beynəlxalq Təlim və Layihə Mərkəzi” MMC-nin mütəxəssisi
«İqtisadi inkişafda bir başa xarici investisiyanın rolu və ölkəmizə BXİ cəlb edilməsi üçün tətbiq oluna bilinəcək vergi güzəştləri haqqında təklif»
32. **İlqar Sadiqov** – Azərbaycan Kooperasiya Universitetinin dissertantı
«Qeyri-neft sektorunda əsas kapitaldan istifadə səviyyəsi və ona təsir edən amillər»
33. **İmran Rzayev** – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Maliyyə və maliyyə institutları” kafedrası, i.e.n., dosent
«Müasir dövrdə vergi islahatlarının əsas istiqamətləri və şəffaf vergi sisteminin yaradılması problemləri»
34. **Kufiyə Heydərova** – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı
«Aqrar sahədə maliyyə resurslarının səmərəli idarə olunması istiqamətləri»
35. **Lamiyə Bayramova** – Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, “L.B. Audit xidməti” MMC-nin direktoru-auditor, Avropa Mühasiblər və Auditorlar Federasiyasının Direktorlar Şurasının üzvü
«Global risklər və audit peşəsinin gələcəyi»
36. **Lyudmila İsmayılova** – Sumqayıt Dövlət Universitetinin baş müəllimi
«Kiçik biznesin inkişafının statistik qiymətləndirilməsinin əhəmiyyəti»
37. **Mehriban Yadulla** – Bakı Dövlət Universiteti, iqtisad elmləri namizədi, dosent
Nərgiz Həmidova – Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Gömrük işinin təşkili” ixtisasının magistrantı
«İdxal-ixrac əməliyyatları zamanı ödənilməli olan vergi-rüsumlarla bağlı strategiyanın təkmilləşdirilməsi»
38. **Məhəmməd Əliyev** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent
«Subsidiya: aqrar sektora dəstəyin təşviq aləti kimi»
39. **Məmməd Talıblı** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznesin idarə edilməsi” kafedrasının dissertantı
«İqtisadiyyatın qloballaşması şəraitində kapitalın beynəlxalq hərəkəti»
40. **Namiq Orucov** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dissertantı
«Uçot və hesabatda investisiyaların təsnifatı»

41. **Назакят Мусаева** – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) «Büxgəlmterşkiy učet i audit» St. prep. d.f. po ə. **Нигяр Атакишиева** – д.ф.по ə.
«Методологические принципы учета собственного капитала»
42. **Nigar Əlisoy** – Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin Kadr hazırlığı şöbəsinin müdir müavini, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantı
«İnvestisiya resursları bazarı və onun tənzimlənməsi istiqamətləri»
43. **Niyazi Həsənov** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, i.ü.f.d.
«Biznesin inkişafında investisiya layihələrinin rolunun artırılması»
44. **Ramil Quliyev** – Azərbaycan Texniki Universitetinin "Sənayenin iqtisadiyyatı və menecment" kafedrasının dosenti, i.ü.f.d.
«Korporativ idarəetmə sistemində maraqlı tərəflər və korporativ vətəndaşlıq»
45. **Рена Аббасова** – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), доцент кафедры "Управление бизнесом"
«Стратегическое управление инновациями»
46. **Rəna Qafarova** – Azərbaycan Kooperasiya Universitetinin doktorantı
«Ticarət təşkilatlarında idxal-ixrac əməliyyatlarının auditinin təkmilləşdirilməsi»
47. **Rəşad Əliyev** – AMEA İqtisadiyyat İnstitutu, doktorant
«Neft sənayesində investisiya layihələri üzrə riskin idarə olunması»
48. **Rəşad Muradov** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, i.e.d.
«Global iqtisadi mühit və innovasiyalı cəmiyyətə keçidin çətinlikləri»
49. **Севиндж Рагимова** – Кандидант юридический наук
«Некоторые аспекты правового регулирования предпринимательской деятельности»
50. **Səbuhi Gülməmmədov** – Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dissertantı
«Dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinin formalaşmasının təşkilati-hüquqi məsələləri»
51. **Sədaqət Əliyeva** – Sumqayıt Dövlət Universitetinin baş müəllimi
«Beynəlxalq təcrübədə maliyyə hesabatlarının tənzimlənməsi xüsusiyyətləri»

52. **Şəfa Quliyeva** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Menecment” kafedrasının professoru, iqtisad elmləri doktoru
«Törəmə maliyyə alətləri (direvativləri) və onların yaratdığı risklər problemi»
53. **Şəhla Yusifzadə** – i.ü.f.d.
«Ərzaq təhlükəsizliyinə nəzəri baxışların müqayisəli təhlili»
54. **Şəlalə Məmmədova** – Sumqayıt Dövlət Universitetinin müəllimi
«Sənaye müəssisələrində strateji planlaşdırmanın səmərəliliyinin statistik qiymətləndirilməsi»
55. **Şəfa Əliyev** – Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketing” kafedrasının professoru, i.e.d.
«Strateji yol xəritəsi kontekstində Sumqayıt sənaye mərkəzinin inkişafının modelləşdirilməsində şəffaflıq problemləri»
56. **Tariyel Qurbanov** – AMEA İqtisadiyyat İnstitutu, a.e.i., i.f.d., dosent
«Milli iqtisadiyyatda real sektorun davamlı inkişafının təmin olunması istiqamətləri»
57. **Təhminə Əliyeva** – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Maliyyə və maliyyə institutları” kafedrası, i.ü.f.d.
«Büdcə potensialının formalaşmasının səmərəli iqtisadi problemləri»
58. **Təranə Kərimova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Qiymət və qiymətləndirmə” kafedrasının dosenti, iqtisad elmləri namizədi
«Milli iqtisadiyyatda sahəvi bölümdə investisiya imkanlarının qiymətləndirilməsi»
59. **Tofiq Quliyev** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor
«Bank riskləri və onların qiymətləndirilməsi metodları və modelləri»
60. **Vaqif Quliyev** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının dosenti, i.e.n.
«Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsinə çəkilən xərclərin uçotu məsələləri»
61. **Vüqar Mehdiyev** – Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının dosenti, ü.f.d.
Vüsal Musayev – AMEA İqtisadiyyat İnstitutu, doktorant
«Xarici iqtisadi əlaqələrin tənzimlənməsində valyuta nəzarəti»
62. **Yavər Vəliyev** – Azərbaycan Tibb Universitetinin dosenti
«Ölkələrarası əlaqələrin qloballaşmasının üstünlükləri və bəzi məsələləri»

II BÖLMƏ. Hesabatlıq və şəffaflığın strateji hədəflərin reallaşmasında rolu

21 sentyabr, saat 10:00

Ünvan: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı şəhəri, İstiqlaliyyət küç., 6 (Əsas bina)

Həmsədrilər: i.e.d., prof. Sifariz Səbzəliyev
i.e.d., prof. Zəhid Məmmədov
Nəcəf Talıbov

Katib: Elmira Behbudova

1. **Almaz Həmidova** – Sumqayıt Dövlət Universitetinin baş müəllimi

«Sumqayıt kimya və neft-kimya kompleksində logistika sisteminin inkişafında şəffaflığın rolu»

2. **Амалия Гаджиева** – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) d.ф. по э. преп. кафедры «Бухгалтерский учет и аудит»

«Некоторые аспекты аудита финансовых вложений»

3. **Anar Hacızadə** – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri

«Korporativ idarəetmə sistemində maraqlı tərəflərin mənafeələrinin qorunmasında şəffaflığın rolu»

4. **Arif Şirəliyev** - Azərbaycan Respublikası Mərkəzi Bankının Strateji idarəetmə departamentinin direktor müavini

«Korporativ idarəetmə sistemi şəraitində hesabatlıq və şəffaflıq»

5. **Ayxan Ayvazlı** – Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı

«Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: kommersiya banklarının idarə edilməsinin təkmilləşdirilməsi, hesabatlıq və şəffaflıq problemləri»

6. **Aynur Abdullayeva** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının baş müəllimi, i.u.f.d.

«Audit – müəssisədaxili nəzarətin artırılmasının əsas forması kimi»

7. **Aynurə Yəhyayeva** – Sumqayıt Dövlət Universiteti, dosent

«Ölkə iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsində şəffaflığın rolu və əhəmiyyəti»

8. **Азет Багирова** – Azərbaycan Dövlət İqtisad Universiteti kafedra “Экономика промышленности и менеджмент” заместитель заведующего кафедрой, доцент, кандидат экономических наук

«Совершенствование системы аудита и внутреннего контроля»

9. **Azər Qarayev** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti, iqtisad elmləri namizədi
- «Maliyyə nəzarətinin perspektiv inkişaf istiqamətləri: hesabatlılıq və şəffaflıq problemləri»**
10. **Афис Гаджиев** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), dozent kafedrası “Бухгалтерский учет и аудит”, кандидат экономических наук
- «Значение управленческой отчетности по сегментам производной деятельности субъектов аграрного предпринимательства»**
11. **Ataşi Nadirov** – «KPMG Azərbaycan Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Baş meneceri
- «Şəffaflığın və hesabatlılığın investisiyaların cəlb edilməsində əhəmiyyəti»**
12. **Bəhruzə Məmmədli** - Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəis müavini
- «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin təşkili»**
13. **Баяз Абдуллаева** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti, iqtisad elmləri namizədi
- «Основные направления совершенствования системы внутреннего аудита на предприятиях нефтехимического комплекса»**
14. **Cavanşir Hacıyev** – Odlar Yurdu Universitetinin dosenti, i.e.n.
- «Vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaflığın yüksəldilməsi»**
15. **Cəmilə Namazova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının professoru, i.e.d.
- «Müasir dövrdə audit nəzarətinin təkmilləşdirilməsində investisiya fəaliyyəti auditinin planlaşdırılması istiqamətləri»**
16. **Çimnaz İbrahimova** – Sumqayıt Dövlət Universitetinin baş müəllimi
- «Maliyyə şəffaflığının təmin edilməsində daxili audit sisteminin təkmilləşdirilməsi»**
17. **Esmira Babəşirnova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının baş müəllimi, i.ü.f.d.
- «İnvestisiya və maliyyə qoyuluşlarının mühasibat uçotu və hesabatında əks etdirilməsinin düzgünlüyünün auditini»**
18. **Elçin Camalov** – “Azərsu” ASC-nin Risklərin idarəedilməsi şöbəsinin rəisi, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dissertantı
- «Müəssisədə istehsal xərclərinin idarəedilməsinə və uçotunun təşkilinə müasir innovasiyalı yanaşmalar»**

19. **Elçin Qurbanov** – Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, “VXA - Audit” MMC-nin direktoru-auditor, Poltava Ticarət və İqtisadiyyat Universitetinin aspirantı
«Monetarizm (fridmen) proqramının tətbiqi, uçot siyasətinin və şəffaflığın vergitutmanın strategiyası ilə əlaqəsi»
20. **Elşən Rəhimov** – “Barattson” MMC-nin rəhbəri
«İFRS 15 və İFRS 16 Standartları arasında fərqlər»
21. **Əli Sadiqov** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının dosenti, i.e.n.
«Daxili audit xidməti müəssisələrin operativ idarəetmə sistemində nəzarətin təşkilinin forması kimi»
22. **Əlizamin Əmirov** – Odlar Yurdu Universitetinin doktorantı
«Azərbaycanda aqrar emal məhsullarının artırılmasının mövcud vəziyyəti və onun səmərəli idarə olunmasında şəffaflığın artırılması istiqamətləri»
23. **Leyla Əkbərova** – Azərbaycan Respublikasının Mərkəzi Bankı, iqtisad üzrə fəlsəfə doktoru
«Sahibkarlıq subyektlərində şəffaflığın səmərəliliyin yüksəldilməsində daxili auditin rolu»
24. **Лейла Аллахвердиева** – д.э.н., профессор кафедры «Менеджмент организации» Московского Государственного Гуманитарно-Экономического Университета (МГГУ)
«Особенности подготовки лиц с ограниченными возможностями здоровья в сфере экономики»
25. **Flora Ələsgərova** – Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” fakultəsinin dekan müavini, i.ü.f.d., dosent
Qahirə Məmmədova – Azərbaycan Turizm və Menecment Universitetinin Tədqiqat bölməsinin rəhbəri, k.ü.f.d., dosent
«Korporativ idarəetmə standartlarında şəffaflığın tənzimlənməsi yolları»
26. **Gülsabah Rəhimova** – Sumqayıt Texniki Kolleci, müəllim
«Aqrar sferanın idarə edilməsi sistemində iqtisadi mənafeələrin qorunmasında şəffaflığın rolu»
27. **Günəl Nəsimova** – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin Funksional vəzifələrin icrasına nəzarət sektorunun baş məsləhətçisi
«Daxili nəzarət və audit sisteminin təkmilləşdirilməsi barədə»
28. **Hicran Köçərli** – Sumqayıt Dövlət Universitetinin baş müəllimi
«Aqrar sahənin innovasiya yönümlü iqtisadi inkişafının şəffaflığının artırılması tədbirləri»

29. **Xalidə Qəmbərova** – Sumqayıt Texniki Kolleci, müəllim
«Biznes fəaliyyətində konsolidə edilmiş hesabatın tərtib olunma mexanizmləri»
30. **İlhamə Qasımova** – Azərbaycan Kooperasiya Universitetinin dissertantı
«Müasir şəraitdə bazar münasibətlərinin inkişafına auditin təsiri»
31. **İradə Əliyeva** – Sumqayıt Texniki Kolleci, müəllim
«Maliyyə hesabatının MHBS-na uyğun olaraq transformasiyası»
32. **Kəmalə Əhədova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dissertantı
«Müflisləşmə şəraitində kommersiya təşkilatlarında uçot və hesabatın auditor yoxlamasının metodikası»
33. **Kamala Hajjalibayova** – second year Accounting and finance student at the University of East Anglia, Norwich, UK
«International financial reporting and audit standards application experience»
34. **Lətif Zeynallı** – “Xalq Sığorta” ASC-nin mütəxəssisi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı
«İdarəolunmada şəffaflığın artırılması»
35. **Mehriban İsgəndərova** – Azərbaycan Kooperasiya Universitetinin doktorantı
«Müəssisələrin idarə olunmasında audit nəzarətinin rolu və onun təkmilləşdirilməsi»
36. **Nailə Piriyeva** – Sumqayıt Texniki Kolleci, müəllim
«Korporativ idarəetmə sistemində şəffaflıq və idarəetmə qərarlarının rolu»
37. **Nəzakət Musayeva** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının Baş müəllimi, i.ü.f.d.
«Daxili auditin mahiyyəti, idarəetmədə vəzifələri və onun təşkilati quruluşu»
38. **Nəzrin Zeynalova** – “Tarsa Kompozit Boya Makina” MMC-nin mühasibi, Magistr elmi dərəcəsi
«Dələduzluq riskinin qiymətləndirilməsinə dair audit sistemində aparılmış sosioloji sorğunun nəticələri barədə»
39. **Nigar Vahabzadə** – i.ü.f.d.
«Müasir dövrdə sosial sığorta fəaliyyətinin auditinin təkmilləşdirilməsi»
40. **Pərvin Muxtarova** – Azərbaycan Dövlət Aqrar Universiteti, i.ü.f.d., dosent
«Auditin nəzəri əsasları və inkişafı tarixi»
41. **Рамиз Гени-заде** – Начальник отдела аудита сфер социальной защиты и социального обеспечения Счетной Палаты Азербайджанской Республики
Джамиля Гени-заде – Директор ООО «Г.Р.Т. Аудит»
«Некоторые направления деятельности по обеспечению прозрачности в бюджетно-налоговой сфере»

42. **Rahim Əlizadə** – Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, Sərbəst auditor, iqtisad elmləri üzrə fəlsəfə doktoru
«Transaksiyon xərclərin təsnifatı və təhlili»
43. **Севда Мамедова** – Педагог кафедрасы «Администрирование бизнеса» Азербайджанского Государственного Экономического Университета (UNEC)
«Преимущества и проблемы повышения информационной прозрачности в здравоохранении»
44. **Севиндж Аббасова** – Азербайджанского Государственного Экономического Университета (UNEC), канд. эконом. наук, доцент кафедрасы “Бухгалтерский учёт и аудит”
«Вопросы использования аналитических процедур в аудите учёта производственных затрат»
45. **Səbinə Mahalova** – Azərbaycan Respublikası Hesablama Palatasının Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin Baş mütəxəssis-inspektoru
«İdarəolunmada şəffaflığın artırılması»
46. **Səidə Bağirova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının dissertantı
«Müasir şəraitdə maliyyə nəzarətinin məzmunu, mahiyyəti və əhəmiyyəti»
47. **Sevda Hacıbəyova** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının dissertantı, Beynəlxalq iqtisadiyyat məktəbi-tyutor
«MMUS-da daimi (dövri) xərclərin uçotunun mövcud metodikası»
48. **Sifariz Səbzəliyev** – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının müdiri, i.e.d., professor
«Mühasibat hesabatının tərtib edilməsi zamanı peşəkar düşüncənin formalaşması»
49. **Шахира-ханум Дадашева** – Азербайджанского Университета Кооперации, диссертант
«Роль внутреннего аудита в повышении эффективности деятельности в сфере туризма»
50. **Şahraz İbrahimov** – Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının dosenti, i.e.n.
«Maliyyə-iqtisadi münasibətlərin şəffaflığında auditin rolu»
51. **Şəhla Cəfərova** – Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, i.f.d., dosent
«Maliyyə hesabatının auditi»
52. **Teymur Mehdiyev** – AMEA İqtisadiyyat İnstitutunun doktorantı
«Müasir şəraitdə müəssisələrin İKT sistemi və onun auditi»

53. **Vəfa İldırımzadə** – Azərbaycan Kooperasiya Universitetinin doktorantı

«Azərbaycanda turizmin inkişafına yönəldilmiş investisiyaların auditi və ona vergi siyasətinin təsiri»